

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Biz bir millət olaraq
tarix səhnəsinə
çıxmışıq **5**

Bizə İdeologiya
lazımdırımı? **9**


İranda Türk
Kültürünün
Durumu **23**

İranda bu gün
və sabah **26**

Böyük təhlükə **35**

Ölümdən yazmağı
heç vaxt
sevməmişəm **40**

Bir udum
Türk ruhu **46**



Təbrizlə görüş

S.Rüstəmханlı

Bu görüşü dərdə dərman bilmişdim,
Həsrətinlə çox ağlayıb gülmüşdüm,
Görüşünə bir qış günü gəlmişdim,
Ey qar altda ürəyi yaz, Təbrizim,
Çörəyi bol, qisməti az Təbrizim!

Çiçəklədim, bahar bildim qışını,
Qucaqladım, canlı sandım daşını,
Qarla yudum, gizlədim göz yaşımı,
İş ustası, söz dəcəli, Təbrizim,
Göz yaşına öyrəncəli Təbrizim!

Dalğa idim ümmanına qovuşdum,
Zəvvar idim, karvanına qovuşdum
Azadlığa gümanıma qoşuldum,
Azadlığın ilk səngəri, Təbrizim,
Tarixlərin şah əsəri, Təbrizim!

Nə gözlədim, nə axtardım, nə buldum,
Nə buldumsa ürəyimə qəbuldu,
Bu soyuqluq nə zamandan dəb oldu,
Övladını qonaq bilən, Təbrizim,
Dərdinə də deyib-gülən Təbrizim!

Qüdrətinə şəkk eləyə bilmədim,
Qoca Ərkərk eləyə bilmədim,
Nə yatırsan, dərk eləyə bilmədim.
Ey dünyanı yola salan, Təbrizim,
Ey karvandan dala qalan, Təbrizim!

Cənnətini səndə tapan çox idi,
Sözün varsa, daşdan keçən ox idi.
Nyu-Yorklar, Londralar yox idi
Öz yerində sayıb duran, Təbrizim,
Nökərlərə boyun buran, Təbrizim!

Qılınca yox, yağlı sözə əyildin,
Düşməne yox, dost-qardaşa döyüldün,
Tarix boyu belə məzlum deyildin
Ümid bürcüm, zəfər tağım, Təbrizim,
Güllə dəymiş söz bayrağım, Təbrizim!

Bakı Səndən, Sən Bakıdan ummada,
Donuq qanlar özgədən qan ummada,
Ümid yoxdu bu dünyadan ummada,
Yıxıq könlüm sən özün qur, Təbrizim,
Zaman gedir, ayağa dur, Təbrizim!